

Çinarə HEYDƏROVA

AMK-nin baş müəllimi və dissertanti

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov 7

Email: m-chinara@yandex.ru

DADAŞ DADAŞOVUN XALQ ÇALĞI ALƏTLƏRİ ORKESTRİ ÜÇÜN SÜİTALARINDA MUSIQİ FORMASININ TƏKAMÜLÜNƏ DAİR

Xülasə: Məqalədə Azərbaycan bəstəkarı Dadaş Dadaşovun Xalq çalğı alətləri orkestri üçün yazılmış süitärləri araşdırılır. Təhlilə cəlb edilmiş orkestr süitärləri: "Azərbaycan süitəsi", "Rəqs süitəsi", "Bayram süitəsi", "Qobustan lövhələri" bəstəkarın erkən dövr yaradıcılığından tutmuş yetkin zamana qədər dövri əhatə etdiyindən bəstəkarlıq texnikası və yazı üslubunun özünəməxsus xüsusiyyətlərini aşkar etmək üçün əlamətdar əsərlərdir. Süitärlər musiqi forması baxımından təhlil edilir, məqalədə bəstəkarın forma duyğusu və milli məqam nəzəriyyəsinə əsaslanan fərdi dünyagörüşünü ortaya çıxarmaq məqsədi güdüllür.

Açar sözlər: Dadaş Dadaşov, xalq çalğı alətləri orkestri, süita, "Azərbaycan süitəsi", "Rəqs süitəsi", "Bayram süitəsi", "Qobustan lövhələri"

Azərbaycan professional musiqisini illər öncəyə proqnozlaşdırıran dahi Üzeyir Hacıbəyli notla ifa edən xalq çalğı alətləri orkestrini təşkil edən gündən bəri, özünəməxsus ifaçılıq tarixi olan bu orkestrin qarşısında duran ən ümdə məsələlərdən biri repertuar problemi idi. Alətlərin temperasiya və uyarlıq məsələsi həll edildikdən sonra orkestr üçün məxsusi olaraq əsərlər yazılmalı idi, çünkü təkcə uyğunlaşdırılmış partituralar və xarici bəstəkarların əsərlərinin işləmə və köçürmələri ilə keçinmək mümkün deyildi. Repertuar probleminin həllində prosesin başında duran ilk əvvəl Ü.Hacıbəyli, S.Rüstəmov, daha sonralar artıq təşəkkül tapmış Azərbaycan bəstəkarlıq məktəbinin digər görkəmli nümayəndələri Xalq çalğı alətləri orkestri üçün çeşidli əsərlər yaratmağa başladı.

Hazırda xalq çalğı alətləri orkestri Azərbaycan bəstəkarları ilə yanaşı xarici ölkə bəstəkarlarının əsərlərini əhatə edən geniş repertuara malik, hətta populyar musiqini özünəməxsus tərzdə uyğunlaşdırılmış virtuozi əsərləri ifa etməyə qadir olan, artıq təşəkkül tapmış bir orkestrdir. Məhz bu səbəbdən xalq çalğı alətləri orkestri üçün yazılmış hər bir əsər həmçinin orkestrin təşəkkül tapması tarixində növbəti ad-dim kimi dəyərləndirilərək inkişaf pillələrini əks etdirə bilir. Dadaş Dadaşovun xalq çalğı alətləri orkestri üçün müxtəlif illərdə yazdığı süitärlər həm orkestrin ifaçılıq imkanını, həm də bəstəkarın fərdi üslubunu nümayiş edə bilən əlamətdar əsərlərdəndir.

D.Dadaşovun musiqiçi kimi formallaşmasında tarzənlilik fəaliyyəti, iş təcrübəsinə Azərbaycan xalq çalğı alətləri orkestrində başlaması həlliədici rol oynayıb [10, s. 112-115]. Orkestrdə ifaçılıq gələcəkdə bəstəkarlıq yolunu seçəcək tələbəyə milli alətlərin spesifikasını, tembr özəlliklərini, ifa xüsusiyyətlərini bilavasitə iş prosesində



öyrənmək imkanı yaradırdı. Bəlkə də bu səbəbdən D.Dadaşovun süitaları xalq çalğı alətləri orkestrinin ifasında bu qədər təbii və orqanik səslənir. Xalq çalğı alətləri orkestrinin ifaçılıq tarixçəsinə nəzər salsaq [1, s. 336-350; 5; 6] bəstəkar əsərlərinin sayəsində nə qədər böyük təkamül prosesi keçdiyinin şahidi olarıq. Bəstəkarlar orkestrin, orkestr isə bəstəkarlıq fəaliyyətinin nəticəsi kimi inkişafa uğrayır və xalqın səs yaddaşına yeni-yeni səs çalarları daxil olurdu.

“Azərbaycan” süitası (1967)

D.Dadaşovun “Azərbaycan” süitası Xalq çalğı alətləri orkestri üçün yazılmış ilk süitasıdır. 1963-cü ildə bəstəkarın diplom işi olan eyniadlı simfonik poemasının “Zaqafqaziya baharı” musiqi festivalında qazandığı uğurun (Bu əsər ilk dəfə səslənməyi ilə dərhal Ü.Hacıbəyli adına simfonik orkestrin konsert programına daxil edilir) əks-sədasi kimi xalq çalğı alətləri orkestri üçün süitanın da “Azərbaycan” süitası kimi adlandırılmasını anlamaq çətin deyil. Əsər süita adlansa da 3 hissəli sonata simfonik silsilənin təzad prinsipini (I hissə cəld, II hissə ağır, III hissə rəqsvari) reallaşdırır. Bu süita Azərbaycan xalqının sevib bəyəndiyi intonasiya obraz mühitindən kənara çıxmır və rəqslər o qədər milli xüsusiyyətlidir ki, müəllifi bəlli olmasayıd, onları xalq mahnı və rəqsləri ilə səhv salmaq da olardı.

Süita programlı deyil və Azərbaycan xalqının ümumiləşdirilmiş obrazı kimi, məişəti, həyatı, arzu və istəklərini ifadə edəcək əhvaldadır. I hissə (*Allegro*) girişsiz birbaşa balaban solosu ilə başlayır. Orkestr bu melodik xətti akkord ardıcılıqları ilə dəstəkləyir. Bu *aabb₁* quruluşlu melodik sətir çox oxunaqlı və yaddaşalandır (Nümunə 1). Əgər bu parçanın özünəməxsus ritmik fonu olmasayı hər hansı xalq mahnısı, yaxud yaddaşında ilişiq qalmış bəstəkar nəğməsinə bənzətmək də olardı. Melodik parçanı dinamikləşdirən ritmik fon onun xasiyyətini rəqsvari edərək diringəyə bənzədir (Nümunə 2). Bəstəkar partiturada metr olaraq 3 çərək hesabı qeyd etsə də xanələrdə vurgu sistemi 6 səkkizlik hesabının xüsusiyyətlərini əks etməklə daxili polimetrika yaradır. Həmin bu polimetrik vurgulanma bütün orkestri vahid döyünen nəbzətrafinda səfərbər edir.

Başlanğıc melodiya gah 3 çərək, gah 6 səkkizlik hesabında vurğulanaraq melodik hərəkətə təkanverici qüvvəyə çevrilir. Mövzu II növ çahargah [2; 3, s.143; 8, s.152] üstündə yazılıb. Birinci a cümləsi Hisar pərdəsində başlayaraq Mənsuriyyə pərdəsinə doğru irəliləyir. İkinci gedisində Bəstə-nigar pərdəsində dayanacaq yarım kadans əmələ gətirir. Cavab xüsusiyyəti b cümlələrində isə məqamın mayəsində tamamlanmaqla tam kadans yaranır və məqamın xasiyyəti və art 2 kimi fərqləndirici xüsusiyyəti bərqərar olur (Nümunə 3). Forma cəhətdən bu melodik sətirlərdə diqqəti çəkəcək xüsusiyyət yoxdur. 4 xanəli təkrar strukturlu cümlələrə 8 xanəlik variant cavabların növbələşməsi xalq mahnısının sadə quruluşunu təkrarlayır. Bəstəkar Çahargah dəstgahının şöbə funksiyalı pərdələrində dayanmaqla melodik rəngarənglik yarada bilir. Mövzuda biz Müxalif şöbəsi üçün xarakterik olan alterasiyanı da müşahidə edirik.

Nümunə 1**Nümunə 2****Nümunə 3****II növ çahargah əlavə məqamı**

Süitanın I hissəsi ABA quruluşlu sadə üç hissəli formada yazılıb (Sxem 1). A bölməsinin təkrar quruluşlu 2 melodik sətirdən ibarət olması musiqi quruluşunu mü-rəkkəb üç hissəli forma hesab etməyə əsas vermir [11; 12]. Başlanğıc musiqi fikrinin (*aabb*) fərqli registrdə, daha böyük dinamikada və orkestrin bütün alətlərinin ifasında səslənməsi klassik sonata simfonik silsilədə, xüsusilə də konsert janrında daha çox yayılmış ikili ekspozisiya funksiyasındadır. Əsas məqsəd mövzunu həm solo (balabanın həzin tembrində), həm də orkestrin müştərək ifasında göstərməkdir. İkinci ekspozisiyada birincilik tar və sazda, yəni mizrablı alətlər və kamançalarda olmaqla mövzunun səslənməsinə yeni tembral çalarlar gətirir. I hissənin mərkəzi (B) epizodunda yeni melodik parça (c) əmələ gəldikdə belə bütün hissə boyu səngimədən təkrarlanan ritmik fon hissənin “damarını tutan” təşkiledici element kimi davam edir. Bəstəkar fərqli fakturalı melodiyani da həmin bu ritmin üzərində yerləşdiriyindən mövzular arasında sanki qohumluq yaranır. Əslində isə c mövzusu nisbətən fərqlidir (Nümunə 4). Mizrablı alətlər (tar və saz) ilə kamança qrupu arasında dialoq şəklində reallaşan bu mövzu divizi ikiləşmələri ilə yadda qalır. İlk 4 xanədə Hisar pərdəsinə istinad (tarlar və sazin tersiya ikiləşməsində), növbəti 4 xanədə isə Müxalif şöbəsinə

xas alterasiya (kamançaların kvarta ikiləşməsində) dəstgahda Hisar və Müxalif şöbələrinin təbii ardıcılığını nümayiş edir. C elementi 3 dəfə təkrarlanması ilə müstəqil bölmənin sərhədlərini təsdiqləsə də cümlə olaraq hər hansı istinad pərdəsində ayaq vermir. Bu da repriz bölməsinin tələsik qayıtmamasını tələb edir. Repriz dinamikdir və başlangıcdakı balaban solo-su, ona qosulmuş başqa alətlərin də mövzusu ikiləşmiş və zənginləşmişdir. Reprizdə melodik xəttə daha bir ritmik müşayiət də qatılaraq orkestr toxumasını dolğunlaşdırılmışdır. Reprizdə *aabb* quruluşlu period iki dəfə səslənməklə deyil *b* cümləsinin təkrarları hesabına öz miqyasını bərpa edir. Xalq mahnılarında olduğu kimi sanki sonuncu şeir sətrinin dəfələrlə təkrar etmək yoluyla emosional durumu təsdiqləməklə I hissə tamamlanır.

Sxem 1

Forma (sadə üçhisəlli)	I hissə																
	A								B			A					
a	a	b	b	a	a	b	b	c	c	c	a	a	b	b	b	b	
Xana	4+4	4+4	1+8	8	4+4	4+4	8	8	4+4	4+4	4+4+4	4+4	4+4	8	8	8	8
Orkestr rəqəmi			1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15
Məqam																	17

Nümunə 4

Tar və saz

Kamança və balaban

“Azərbaycan” süitasının II hissəsi (*Andante cantabile*) rəvan, bir qədər işvəli qadın rəqsini xatırladır. El arasında “3 badam 1 qoz” kimi tanınan punktir ritm bu hissəyə sanki yırğalanın xüsusiyyət verir. Temp yüksək olmadığından melodiya xalq musiqisindən əzizləmə, ya da layla tipli oxumalara da bənzəyir. Bu dəfə mövzu tütək tembrinə həvalə edilib (Nümunə 5). Orkestrin qalan alətləri müşayiətçi mövqeyindədir. Sadə, 3 not üzərində cərəyan edən mövzu şur məqamına əsaslanır. Cavab xarakterli *b* cümləsi (Nümunə 6) artıq qanun, saz, tarlar və fortepianonun ixtiyarına verilərkən sanki orkestrin alətləri bir biri ilə dialoq aparan iki qrupa (II qrup nəfəs alətləri və kamançalar) bölünür. Partiyaların məhz bu şəkildə bölünməsi tembr rəngarəngliyi yaradır. Mövzunun *b* elementi səssərasına bəzi səsləri əlavə etdikdə mövzu ehmallıca bayati-şiraz çaları əldə edir. Hissə boyunca gah şur, gah da bayati-şiraz əlamətlərinin əmələ gəlməsi məqam rəngarəngliyi yaradır.

II hissə sadə üçhisəlli formadadır (Sxem 2). Orta hissədə *c* elementinin peyda olması zamanı belə tonal qarşıdurma yaranır. Tonallıqların modulyasiya şəklində

deyil, aramlı bir-birinə keçməsi prinsipi də xalq musiqimizin özəl xüsusiyyətlərin-dəndir. Ümumilikdə bu hissə üçhisəlli formanın konturlarını çizsə da variant inkişaf prinsipinin hakim olması sayəsində nəfis mövzu üzərində variasiyalara daha çox bənzəyir. Hər 3 musiqi elementi (a, b, c) vizual müşahidə zamanı çox fərqli görünsə də intonasiya cəhətdən bir-birinə çox bağlıdır və qəti şəkildə təzad təşkil etmir. Bu səbəbdən orta epizodda (B) c elementi (Nümunə 7) a elementini təkrarlamaqdə kiçik üçhisəlik yaratmağa çalışsa da dəqiq cümlə sonluqlarının, fərqli məqam üzərində kadansların olmaması sayəsində bu parça Trio funksiyasına qədər yüksələ bilmir. Tütək tembrinin qayıtması artıq repriz bölməsinin gəlişindən xəbər verir. Repriz qısalılmışdır və mövzunun intonasiyaları üzərində qurulmuş koda ilə tamamlanır. Bu hissədə formanın tələb etdiyi təzad variant inkişaf prinsipi və məqam çalarlarının növbələşməsi sayəsində reallaşır.

Nümunə 5



Nümunə 6



Nümunə 7



Sxem 2

Forma (sadə üçhisəlli)	II hissə											
	A					B				A		
	a	a	b	a	a	c	a	c	a	a	b	
Xanə	4+4	4+4	4+4	4+4	4+4	4+4	4+4	4+4	4+4	4+4	4+4	7
Orkestr rəqəmi		18	19	20	21	22	23	24	25	26	27	28
Məqam							Şur					


Süitanın III hissəsi (*Allegro giocoso*) silsilədə yekunlaşdırıcı funksiyada olduğu üçün cəld və nikbindir. Bu hissənin ritmik fonu (Nümunə 9) daha mürəkkəb və daha çevikdir. 4 çərək hesabının hər bölümündə triollar hesabına ritm mürəkkəbləşərək 12 səkkizlik kimi eşidilir. Amma bu ritm üzərinə yerləşdirilmiş sadə melodik xətt nə emosional, nə də ifaçılıq baxımından çəşqinliq yaratır. Əksinə, bəlkə də ritmik fon bütün hissənin mövzularını təşkil edir. Şur üstündə qurulmuş mövzu (Nümunə 8) Şur dəstgahının əsas şöbələrini (Zəmin xarə, Şur Şahnaz, Hicaz) təmsil edən istinad

pərdələrinin ardıcılılaşması və II cümlədə mayəyə enib spesifik şur kadansı ilə orada tamamlanmasını nümayiş edir. A bölməsində əmələ gələn b elementi (Nümunə 10) melodik cəhətdən müstəqil olmasa və ilkin mövzu ilə bağlı intonasiya qırıqlarından təşkil edilsə də virtuoz ifaçılıq tələb edir. Bölməyə yeni intonasiya elementinin (b, c) daxil olması hissə daxilində kiçik üçhissəlik yaradır. Bu səbəbdən final hissəni mürəkkəb üç hissəli formaya aid etməyə bizə əsas verir (Sxem3). Amma mərkəzi epizod (B) mövzu cəhətdən müstəqil deyil və c elementi (Nümunə 11) üzərində qurulub. Mərkəzi epizodun gəlişi tonal yönəlmələrdən və orkestr qruplaşmasının dəyişməsindən duyulur. Burada Şur Şahnaz şöbəsinə xas alterasiya dərhal eşidilir. Zərb alətlərinin fonunda təkcə tarların mövzu liderliyi özünəməxsus təəssürat yaradır. Mərkəzi epizodda a elementinin dəyişilmiş variansi peyda olmaqla hissəyə bir qədər rondovarılık xüsusiyyəti aşılısa da ilkin tonallıqda reprizin geri dönməsi formanın cizgilərini yerinə qaytarır.

Nümunə 8



Nümunə 9



Nümunə 10



Nümunə 11



Sxem 3

Forma (mürəkkəb üçhissəli)	III hissə													Koda
	a	a	b	c	a	a	c	c	a1	a	a	b1	c	
Xanə	4+4	4+4	8+8	4+4	4+4	4+4	4+6	4+6	4+4+8	4+4	4+4	8+8	4+4	12
Orkestr rəqəmi		[29]	[30]	[31]	[32]	[33]	[34]	[35]	[36-37]	[38]	[39]	[40]	[41]	[42]
Məqam	Şur													

“Azərbaycan” süitasının musiqi formasını detalları ilə araşdırıldırda burada müğamin formaya radıcı xüsusiyyətini ayrıca qeyd etməliyik. Klassik süita və sonata simfonik silsilə baxımından çox sadə görünən bu süitədə dəstgah janının istinad pərdələri, şöbələri və alterasiyaya məruz qalan pərdələr musiqi materialının inkişafını müəyyən edən əsas təkan prinsipinə çevrilir.

“Rəqs süitası” (1972)

İlk süitudan 5 il sonra yaranmış növbəti “Rəqs süitası” forma baxımından və obrazlar dairəsinə görə “Azərbaycan süitası”nın davamı kimi görünür. Bu süita da 3 hissəlidir və cümlə quruluşlarında kvadrat prinsipə əsasən riayət edilir. I hissənin məzəli, rəqsvari xasiyyəti həmçinin onun forma xüsusiyyətlərinə də təsir edən amillərdən biridir. I hissə ilk baxışdan təkrar xüsusiyyətli iki hissəli forma kimi görünür (Sxem 4). Amma bənzər xüsusiyyətli mövzuların ardıcılılaşması rəqs dairəsində növbələşən soloları xatırladır deyə hissənin quruluşu rondovariliyə meyl edir. Bütün hissə boyu melodik xətti müşayiət edən nağara (dəf) ritmləri bu təəssüratı artırır. Diringə ritmi üzərində cərəyan edən başlangıç mövzu (a) mizrablı alətlər (tar, saz, ud) və qanuna həvalə edilib. “3 badam 1 qoz” ritmik formulunun maraqlı interpretasiyası olan bu mövzu başqa obraz dairəsinin müdaxiləsini mümkünksüz edir. Hissə boyu səslənən başqa mövzular da elə ilkin melodik xəttin müxtəlif variasiyası olduğundan refren və ona heç olmasa bir qədər təzadlı olacaq epizodların ardıcılılaşmasını nəzərdə tutan rondo formasını müşahidə etdiyimizi iddia etmək olmur. Hissə açıq aydın 2 hissəyə bölünməsəydi və repriz xüsusiyyətli II bölüm olmasayı bəlkə də variasiya formasının əlamətlərindən danışmağa əsasımız olardı. Əslində a (Nümunə 12), b (Nümunə 13) və c (Nümunə 14) kimi qeyd edilmiş mövzular intonasiya xüsusiyyətlərini saxlamaq şərtilə ritmik variasiyalardır. Sxemdə d kimi qeyd edilən mövzu isə melodik cəhətdən heç müstəqil deyil, keçid xüsusiyyətli olaraq orkestr inkişaf üsulları ilə yaradılıb. Burada bütün hissənin şur məqamında olması forma xüsusiyyətlərinə heç bir şəkildə təsir etməyərək I hissəni xalq rəqslərinə daha yaxın edir. I hissədə mövzular arasında təzad yoxdur və hissənin sonunacan səngiməyən ritmik müşayiət vahid əhval yaradır. Bu əhvalın içində mövzu ağırlığını ciyinlərinə götürmiş balaban tembri yadda qalır.

Nümunə 12 a




Nümunə 13 b



Nümunə 14 c



Nümunə 15



Sxem 4

Forma (iki hissəli reprizli)	I hissə																	
	a	a	b	b	c	c1	c2	a	d	a	keçid	c3	c4	c5	a	a	d	koda
Xanə	4+4	4+4	4+4	4+4	8	8	8	4+4	8	4+4	6	8	8	8+1	4+4	4+4	8	6
Orkestr rəqəmi			1		2			4	5	6		7	8		9		10	
Məqam	Şur																	

Süitanın II hissəsi təzad prinsipinə əsasən mülayim və həzin olmalı idi. Bu hissə mahnivari, həzin nəğmə, yaxud bir layla kimi səslənir. Forma baxımından iki hissəli (reprizli) olsa da bu, I hissənin forması ilə fərqlidir (Sxem 5). Burada açıq-aydın özünəməxsus kadanslar səslənsə də şur məqamı hissənin quruluş prinsiplərinə heç bir xüsusiyyət əlavə etmir. Cümələləri *aba/b* kimi ardıcıllaşan melodik sətir kvadrat quruluşlu olsa da yorucu deyil. Bütün hissə 2 bəndlik şeir üzərində sadə nəğməyə, yaxud balasını yuxuya verməyə çalışan ananın həttə bir qədər sadəlövh laylasına bənzəyir. Bütün hissəni formadan çıxmaya qoymayan ritm bu dəfə o qədər də diqqətə gəlmir.

Nümunə 16

Sxem 5

Forma (iki hissəli reprizli)	II hissə								
	a	b	a1	b	c	a1+c	a2	b	b(koda)
Xanə	4+4	4+4	4+4	4+4	4+6	8+4	8	4+4	4
Orkestr rəqəmi		11	12	13	14	15	16	17	18
Məqam	Şur								

“Rəqs süitası”nın III hissəsi başlanğıcda tütək tembri ilə yadda qalır. Amma bu, dağ başında seyredici dalğınlıq qapanmış çobanın tütək çalığı deyil. III hissənin musiqisi qaytağı atan, tullanıb şənlənərək həm də tütək çalan çobanın əhvalini ötürür. Başlangıç mövzu D.Dadaşovun məşhur “Qocalar, ay qocalar” mahnısının melodiyasına çox bənzəyir. Amma burada mövzu daha çevik və hərəkətlidir deyə çox şən əhval yaradır. III hissənin də strukturu iki hissəli forma üzərində qurulub (Sxem 6). Amma bu

dəfə rondovarılık daha aydın duyulur və iki hissəliklə çulğalaşaraq sadə, anlaşıqlı forma cizgiləri yaradır. Refren tütək tembri ilə yadda qaldığından məhz o, reprizli hissənin başlanğıcını bəyan edir. Bu hissədə də mövzular intonasiya cəhətdən qohumdur. Rast üstündə olan a mövzusu (Nümunə 17) və şura əsaslanan b mövzusunun (Nümunə 18) sanki dialoqundan bütün hissənin məqam planı toparlanır. Xasiyyətcə bir qədər fərqli olduğundan mərkəzi epizod statusu almış c elementi (Nümunə 19) elə hissənin də mərkəzində qərarlaşır. Rəqsvarılıklə bağlı meydana gələn rondovarılık artıq bəstəkarın üslub xüsusiyyəti kimi diqqəti çəkməyə başlayır. Sonuncu hissə də başdan ayağa qədər ritm üzərindədir və bu ritm yeni melodik materialın gelişisi zamanı belə səngimədiyindən formalar arası mövqedə olan bu hissəni səfərbər edib parçalanmağa qoyur.

Nümunə 17 a



Nümunə 18 b



Nümunə 19 c



Sxem 6

	III hissə							
Forma (Rondovari iki hissəli)	a(refren) + a	b + b	a+a	c	a + a	b + b	d + d	koda
Xanə	8+8	8+8	8+8	8+8+8+4	8+8	8+8	8+8+8	24
Orkestr rəqəmi		19	20	21	22	23	24-25	26
Məqam	Rast- Şur							

“Bayram süitäsi” (1983)

D.Dadaşovun sayca üçüncü olan “Bayram süitäsi” artıq 1981-ci ildə bəstələnmiş 6 hissəli “Böyük Vətən müharibəsində həlak olan azərbaycanlıların xatirəsinə” ithaf edilmiş I Simfoniyadan 2 il keçmiş bəstələnib. II Dünya savaşında həlak olmuş həmvətənlərimizin xatirəsinə ithaf edilmiş I Simfoniya üzərində gedən yaradıcı proses bəstəkarın orkestr süitärlərinə da təsir etməyə bilməzdi. “Bayram süitäsi” xalq mahnı və rəqsəri janrlarından uzaqlaşmaq, obraz cəhətdən daha dolğunlaşmağa meylləri müşahidə edirik. Bununla belə bəstəkar kvadrat cümlə quruluşu və melodiyanın ritmik xətlə müşayiət edilməsi ənənəsinə sadıq qalır. Süitanın I hissəsi musiqi forması baxımından nisbətən daha mürəkkəbdir. Bu dəfə bəstəkar ideyasını sadə üchissəli quruluş çərçivəsində reallaşdırır (Sxem 7). I hissənin ritmik fonunu əvvəlki süitärlər müqayisə etsək biz ilk əvvəl bəstəkarın xalq ritmlərindən, nağara müşayiəti üçün ənənəvi olan ritmik formullardan imtina etdiyini görərik (Nümunə 21). Bu ritmik müşayiət nəinki xalq ritmikası ənənələrini, həmçinin klassik musiqidə qəbul edilmiş vurğu sistemini də tamam dəyişdirir. Bəstəkar yeni, özünəməxsus vurğulama sistemi ilə orijinal fon yaradır ki, ilk xanələrdən müasir və hətta bir qədər cazvari olması ilə yadda qalır. Bu ritm bütün hissənin oynaq əhvalinə, ayrıca götürülsə milli ruhda səslənən melodiyanın xasiyyətinə müasirlik elementi daxil edir.

I hissənin ikili ekspozisiyası (bu zaman *aabb* quruluşlu melodik sətir 2 dəfə təkrarlanır) konsert janrında olduğu kimi solo alətlə orkestrin tembr təzadına xidmət edir. I hissədə balaban tembri aparıcıdır. Birinci a cümləsində məqam şur və bayati-şiraz arasında tərəddüb etməyə imkan yaradırsa b cümləsinin sonluğu məqamı təsdiqləyərək bayati-şirazda ayaq verir (Nümunə 20). Orta hissədə (B) təqdim edilən mövzu bitkin formaya malik olmadıqdan işləmə xarakterli olub sadəcə təzad yaratmaq funksiyası daşıyır (Nümunə 22). Balaban tembri ilə qayıdan repriz qısaldılmış və ikinci təkrardan azad olmuşsa da daha dinamikdir və geniş koda ilə tamamlanır.

Nümunə 20



Nümunə 21



Nümunə 22



Sxem 7

Forma	I hissə															
	A								B				A			
a	a	b	b	a1	a1	b	b	c	c	c1	c	a1	a1	b	b	b(koda)
Xanə	4+4	4+4	8	8	4+4	4+4	8	8	8	8	8	4+4	4+4	8	8	4+4+4+1
Orkestr rəqəmi	[1]	[2]	[3]	[4]	[5]	[6]	[7]	[8]	[9]	[10]	[11]	[12]	[13]	[14]	[15]	[16-17]
Maqam	Bayati-Şiraz															

Süitanın II hissəsi müasirlilik rəmzi kimi qəbul etdiyimiz ritmik, bir qədər oriental hərəkətli hissədən sonra yenidən milli intonasiya mühitinə qaytarır. Ritmik formun milli xüsusiyyəti təəssürat mexanizmlərini geri döndərir (Nümunə 24). Bu hissə süzmə elementləri ilə zəngin olan aramlı milli qadın rəqslərini xatırladır. Bu hissənin təşkilində şərti olaraq adlandırılmış parçalar əslində bir melodik əhvalın müxtəlif variantlarıdır. Təzad yaratmadan bir-birinə axıb keçən melodik xətlərin kvadrat quruluşa tabe olması qəti narahat etmir. Ümumilikdə 3 fazaya bölə biləcəyimiz formanın daxilindəki variant inkişafdan doğan melodiyaları variasiyalar adlandırma bilməsək də onların variant prinsipə tabe olduğunu etiraf etməliyik. Kiçik melodik fikirlərlə bu qədər müxtəliflik yarada bilmək bəstəkarın melodist istedadından xəbər verir. II hissənin 4 xanəlik ritmik giriş və koda ilə tamamlanması formanı əhatəyə alır. Həmişə olduğu kimi balaban solosunun tanış tembri mövzunun təqdimatına cəlb edilib. Bəstəkar a və b elementlərinə (Nümunə 23) A bölməsini, c və d elementlərinə (Nümunə 25) B bölməsini, e və f elementlərinə (Nümunə 26) isə C bölməsini ayırmaqla təkrarlanmayan 3 hissəlilik yaradır. Amma sonunda a elementi qayıtmalı forma çərçivəyə düşür. Bu dəfə variant inkişaf sayəsində əmələ gələn 3 hissəlik təhlil etdiyimiz əsərlərdəki 3 hissəli forma nümunələrindən fərqlənir.

Nümunə 23**Nümunə 24****Nümunə 25**

Nümunə 26

Sxem 8

Forma	II hissə																		
	A						B						CA						
	Giriş	a	a	b	a	a	c	c	c1	c1	d	d	e	f	e	f	a	a	koda
Xanə	4	4+4	4+4	4+4	4+4	4+4	4+4	4+4	4+4	4+4	4+4	4+4	4+4	4+4	4+4	4+4	4+4	4+1	
Orkestr rəqəmi			18	19	20	21	22	23	24	25	26	27	28	29	30	31	32	33	
Məqam													Şur						

“Bayram süitası”nın III hissəsi final hissələrdə olduğu kimi cəlddir. Milli ritmlərimizin fonunda cərəyan edən rəqs səhnəsi daha çox qaytağı ruhundadır. Nağara ritminin formanın bütün elementlərini toparlayan bağlayıcı funksiyası sonacan əhvali dəyişməyə imkan vermir. Hissə ümumilikdə reprizli iki hissəli formadadır (Sxem 9). A bölməsindəki mövzular bəstəkarın sevdiyi şəkildə kvadrat quruluşda qruplaşsa da, ikili ekspozisiyada cümlələr adətən olduğu kimi deyil, *aab* (Nümunə 27) kimi təqdim edilir. Melodik cəhətdən bu cümlələr xüsusi yaddaşalan simaya malik olmasalar da ritmik tərtibat onlara xüsusi xasiyyət aşılayır. Cədvəldə c və d kimi qeyd olunan parça sxematik şəkildə orta hissəni təmsil etsə də bu, yeni mövzular deyil. I hissədən reminissensianın peydə olması, 2 çərək hesabında olan mövzunun (Nümunə 20) 4 çərək hesabına qədər sürətlənməsi onun ilkin xasiyyətini tamam dəyişir. Yenidən *aab* cümlə quruluşunun təkrarına d elementi də daxil edildikdə forma repriz zonasında yenidən sual-cavab prinsipli kvadrat cümlə dəyişməsini bərpa edərək klassik quruluşa qayıdır.

Nümunə 27

Nümunə 28**I hissədən reminissensiya**
Sxem 9

Forma	III hissə														
	A						BA								
	a	a	b	a	a	b	c	c	c	d	a	a	b	d1	koda
Xanə		4+4	4+4	4+4	4+4	4+4	4	4+4	4+4	8+8	4+4	4+4	4+4	8+4	9
Orkestr rəqəmi		[34]	[35]	[36]	[37]	[38]	[39]		[40]	[41-42]	[43]	[44]	[45]	[46-47]	
Maqam										Şur					

“Qobustan lövhələri” (2005)

D.Dadaşovun yaradıcı təleyində elə gətirib ki, bir neçə əsər üzərində iş paralel gedib. 3-cü Bayram süitasını I Simfoniyanın yazılması ilə əlaqələndirə biliriksə sırada növbəti “Qobustan lövhələri” orkestr süitasını bəstəkarın bir il sonra ərsəyə yetirdiyi 3 hissəli II Simli simfoniya ilə paralel çəkə bilərik. Arada sürən 18 illik pauza (əlbəttə, bəstəkar başqa kamerası əsərləri üzərində işləyirdi) müasir zamanın tələblərinə uyğunlaşmaq, yeni yazı texnikalarını (məsələn, seriya texnikası, sonorluq və s.) öyrənməyə sərf edilmişdi. Bu səbəbdən də “Qobustan lövhələri” süitasından avant-gard təməylləri gözləmək də olardı. Nə qədər qəribə olsa da, fortepiano prelidlərində, simfonik musiqisində yenilikləri tətbiq edən bəstəkar xalq çalğı alətləri orkestri üçün yazdığı süitalarda melodiyadan və milli məqamlardan heç vaxt imtina etmədi. Orkestrin tembr xüsusiyyətlərini və ifa üsullarını dəyişməyə cəhd etmədi. Amma hər süitada əsərin dramaturji yükünü daşıyan ritm təşkilatı təkmilləşməyə və müasirləşməyə doğru gedir. Bu səbəbdən də “Qobustan lövhələri” süitasının I hissəsinin şah damarını təşkil edən ritmik formulu artıq bir not sətrində ifadə etmək mümkün deyil (Nümunə 29). Nümunədə göstərilən timpani və nağaranın ritmik formulu da tam deyil, çünki ritmik mənzərəni təsəvvür etmək üçün bu zəngin formula bütün alətlərin partiyasında xüsusi qaydada vurgulanma ritmi də əlavə edilməlidir.

Süitanın I hissəsi cəld, ilk xanələrdən verilən qətiyyətli əhvalı sonaca saxlaya bilən, amma intonasiya cəhətdən kasad, təkrarlardan ibarət melodikaya əsaslanır. I hissənin quruluşu 2 epizodlu və refrenli rondo formasıdır ki, dramaturji cəhətdən təqdimat, kulminasiya və yekun kimi ardıcıllaşan 3 hissəliyə meyl edir (Sxem 10). Refren (a) özünəməxsus şəkildə vurgulanan çevik, amma əsasən ritmikasına görə yadda qalan mövzudur (Nümunə 30). Ona qarşı qoyulan B epizodu daha melodikdir və hissənin formasında refren qədər əhəmiyyətli yer tutur. C epizodu isə nəgməvari olub

sanki refrenin hərəkətli fakturasına qarşı qoyulur (Nümunə 32). Təhlil etdiyimiz süitalarda D.Dadaşovun monotematizm prinsipinə sadıqlıyi burada artıq yeni mərhələyə daxil olur: adətən melodiyadan ritmkaya doğru gedən proses burada əksinə, ritmdən nəğməvariliyə doğru irəliləyərək hissənin yekununda tam emosional gücündə səslənir.

Nümunə 29




Nümunə 30



Nümunə 31



Nümunə 32



Sxem 10

	I hisse																						
Forma (rondo)	A(tefren)				B		A		C		B		A		B		B		A(koda)				
	a+a	a1+a2+a	a1-a2+a3	b	b	b1	b2	a1+a2+a	a1+a2+a3	c	c	b	b1	b2	a1+a2+a	a1+a2+a3	b	b	b1	b	b1	b	a
Xane	4+4	4+4+4	4+4+4	4+2	4+2	8+2	8+2	4+4+4	4+4+4	6+6	6+6	4+2	4+2	8+2	8+2	4+4+4	4+4+4	4+2	4+2	4+2	4+2	8+2	4+4+1
Orkestr rägemi	1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21		
Maqam	Sur																						

II hissə quruluşca nisbətən sadədir (Sxem 11). Hissənin formasını şərti olaraq üçhisəlli adlandırma bilərik, çünki burada variant inkişaf üsulu yeni tematizm gətirmədən mövzuları transformasiya edir. Ənənə üzrə bu hissə də asta tempdədir. Başlangıç mövzu (a) sevimli balaban tembrində bir qədər kədərli nəğmə kimi səslənir (Nümunə 33). Cümlələr kvadrat quruluslu olsa da burada qruplaşmalar artıq cüt-cüt devil və A

bölməsində variant şəkildəyişmələrin 3 cümləlik bölgüyə tabe olması aydın görünür. Növbəti mövzunun (b) gelişи intonasiya cəhətdən yenilik gətirmir (Nümunə 34). Hətta orta epizodun çərçivəsində də təzad yaratmaq üçün bəstəkar yeni intonasiya gətirmədən ilkin materialı istifadə edir. İlkin təqdimatdan sonra variant inkişafa məruz qalaraq şəkildəyişmələrdən sonra reprizdə təkrarlanan a versiyası sanki tağvari konstruksiya əmələ gətirir. Bu bəstəkarın təkrarlara üstünlük verdiyi forma xüsusiyyətlərinə yenilik gətirir.

Nümunə 33

The musical notation consists of two staves. The top staff starts with a 'a' above the staff, followed by a series of eighth and sixteenth notes. The bottom staff starts with 'a1' above the staff, also featuring eighth and sixteenth notes.

Nümunə 34

A single staff of music in 6/8 time, featuring eighth and sixteenth notes connected by horizontal lines.

Sxem 11


Forma	II hissə															
	A						B						A			
	a	a1	a1	a	a1	a2	b	b1	a3	a3	b1	b	a4	a3	a1	a(koda)
Xanə	4	4	4	4	4	4	4	4	4	4	4	1+4	4	4	4	2+4
Orkestr rəqəmi			1	2		3	4		5	6	7		8	9	10	11
Məqam	Şur															

III hissə rəqsvarıdır və burada peyda olan rondovarilik artıq sual doğurmur (Sxem 12). 6 səkkizlik hesabı və diringə ritmikası xalq yaddaşında qoruduğu obrazları dərhal aşkar edir. Bu hissədə rondovarilik (refren funksiyasına qədər qalxmış ilkin mövzunun hər aralıqda təkrarı) variant inkişaf prinsipi ilə o qədər qarşılıqlı əla-qədədir ki, hətta formanı rondo-variasiya kimi təyin də edə bilərik. Başlanğıc mövzu (a - refren) Bütün hissəni təşkil edəcək ritmik formulu təqdim edir (Nümunə 36). Bu mövzuya təzad olmalı b (Nümunə 37) elementi də, hətta d (Nümunə 39) elementi də eyni ritmə malik olaraq sadəcə məqəmin müxtəlif şöbə funksiyalı pərdələrinə istinad etməklə fərqlənir. Məhz bu cəhət musiqiyə təzad gətirərək yeknəsəqlikdən qurtarır. Final hissədə melodik inkişafi şərti olaraq 4 fazaya ayırmak olardı ki, bunlardan 1,2, və 4-cü faza refrenlə, 3-cü isə d elementi ilə başlamaqla formanı daha kamil struktura çatdıraraq qızıl mərkəz prinsipini reallaşdırır.

Nümunə 36 a



Nümunə 37 b



Nümunə 38 c



Nümunə 39 d



Sxem 12

Forma	III hissə															
	a	a1	b	b	a	a1	c	c1	d	d	b	b	a	a2	b	b
Xana	4+4	4+4	4+4	4+4	4+4	4+4	4+4	4+4	4+4	4+4	4+4	4+4	4+4	4+4	4+4	4+4+1
Orkestr rəqəmi		1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15
Maqam	Şur															

Beləliklə, D.Dadaşovun xalq çalğı alətləri orkestri üçün yazdığı süitaların araşdırılmasında yekun olaraq bəzi ortaç cəhətlərin sadalanması gərəkdir. Süita adlanmasına baxmayaraq bu əsərlər hamısı 3 hissəlidir və süitadan daha çox sonata simfonik silsilənin (cəld-yavaş-cəld) təzad prinsipinə uyğundur. Amma burada dramaturji ideyanın əsasında təzad və toqquşma faktorunun yoxluğu sonata simfonik silsilədən danışmağa imkan vermir. Bu səbəbdən də mahnivari və ya rəqsvari janr xüsusiyyətli lövhələrin ardıcılılaşması süita adlanmağa daha uyğun gəlir.

Heç bir istisna olmadan bütün süitalarda cümlə quruluşları kvadrat prinsipə tabedir. Ya 4+4, ya da 8+8 bölgüsünə bu boyda sadiqlik xalq musiqisinə sədaqət prinsipindən qaynaqlanan keyfiyyətdir.

Melodik sətirlərin *aaba*, *aabb*, *abab* kimi ardıcıllaşması prinsipi də xalq musiqisində oturuşmuş musiqi fikirlərinin təcəssüm formalarına uyğundur. Xalq ədəbiyyatında formallaşan şeir növlərinin sinkretik sənət vasitəsilə musiqiyə təsiri danılmazdır. Cümlə sonluqlarında təkrarların, təsdiqləmələrin forması da bütün süitalarda identikdir.

Süitalarda forma baxımından bəstəkar sadə və mürəkkəb üçhissəliyə, reprizli ikihissəliyə və rondo, variasiya formalarına üstünlük verir. Əsərlərdə təzad, açıq-aydın qarşidurma prinsipinin olmaması daha mürəkkəb formaların yaranmasına gətirib çıxartır. Amma bütün süitaları vahid inkişaf xətti kimi nəzərə alsaq, biz burada musiqi formasının müəyyən təkamül prosesini keçidiyi aydın görərik. Erkən dövrə aid ediləcək I süitada bəstəkar aydın konturları olan 3 hissəli formadan, bəzən orkestrin imkanını nümayiş edəcək ikili ekspozisiyadan və finalda mürəkkəb üçhissəli forma əlamətlərinə yaxınlaşan musiqi quruluşlarından istifadə edir. Bu formaların heç birində orta hissə müstəqil materiala malik olaraq Trio funksiyalarına qədər yüksəlmir. Növbəti “Rəqs süita”nda forma əlamətləri 2 hissəli (həm reprizli, həmdə reprizsiz) forma və rondovarilik əlamətlərini daşıyan quruluşa keçməklə artıq mürəkkəbləşməyə başlayır. Amma bu rondovarilik forma daxilindəki sərhədləri hələ ki, dağıtmadan, bir rəqsvarilik elementi kimi ehmallıca daxil olur. “Bayram süitası”nda isə 3 hissəli forma daxilində dəqiq sərhədlərin pozulması, mövzunun orkestr variantlarında səslənməklə müxtəliflik gətirilməsi, formanın giriş və koda ilə çərçivələnməsi hallarını izləyirik. Burada biz 3 və daha artıq musiqi elementinin prosesə cəlb edilməsini də mürəkkəbləşmə prosesi kimi qiymətləndiririk. “Qobustan lövhələri”ndə müşahidə etdiyimiz daha mürəkkəb quruluş elementli rondo forması, sadə 3 hissəli formaya siğışdırılmış variasiya forması və finalda bir neçə azad fazalar üzrə cərəyan edən rondo-variasiya formasının əmələ gəlməsi artıq forma baxımından təkmilləşmiş bəstəkar dəsti-xəttinin təzahürüdür. Artıq formalışmış bəstəkar üslubu üçün rondo-variasiya forması ən rahat ifadə formalarından biri kimi görünür.

Nəzərə alsaq ki, forma baxımından təkmilləşmə prosesi yeni mövzular daxil etməklə deyil, mövcud mövzuların variant şəkildəyişmələri hesabına baş verir, bu, bəstəkarın üslub xüsusiyyətlərini aşkarlayır. Musiqi materialına yanaşma tərzi, bu cür ustalıqla monotematizm prinsipini bərqərar edən D.Dadaşovu Azərbaycan bəstəkarlıq məktəbinin melodist istedadı ilə fərqlənən qoluna aid etməyə imkan verir. Süitalarda mövzular Azərbaycan məqamlarına əsaslanaraq muğam şöbələri və istinad pərdələri arasında münasibəti aydın təsəvvür etdirən modulyasiya sistemini nümayiş edir. Çünkü bəstəkar xalq musiqisi ənənələrinə sadıq qalaraq bir əsər daxilində başqa tonallıqlara, yəni muğam dəstgahında icazə verilmiş yönəlmələrdən savayı yad səs zonalarına müdaxilə etmir. Burada hər şey muğam qanunları, şöbələrərası keçidlər, mümkün yönəlmə və modulyasiya variantları və kadans xüsusiyyətləri çərçivəsində baş verir.

Başqa əsərlərində sonorluq, seriya texnikası tətbiq edən bəstəkarın xalq çalğı alətləri orkestri üçün yazılmış süitalarda xalq mahni və rəqslerində olduğu kimi sadə olmağa çalışmasını orkestrə məssəsus səslənmə və ifa xüsusiyyətlərini saxlamaq cəhdidə kimi dəyərləndirmək olar. Bununla belə müasirlik elementi süitalara ritmik müşayiətin təkamülü şəklində daxil olur. Vahid ritm üzərində cərəyan edən inkışaf bütün süitaların əlamətdar xüsusiyyətidir. Əgər ilk süitalarda bu, xalq ritmləri əsasında olurduşa, digər süitalarda mürəkkəbləşmə, müasir caz ritmlərinə xas vurğulanma bəstəkarın fərqləndirici xüsusiyyətinə çevrilir.

D.Dadaşovun orkestr süitaları xalq çalğı alətləri üçün yazılmış kifayət qədər müərkkəb əsərlərdəndir. Bu əsərlər bəstəkarın üslubunu, forma baxımından təkmilləşməsi və yeniliklərə açıq olmasını nümayiş etdiyi qədər də ifaçıları təkmilləşməyə vadar etməklə kamilliyyə təhrik edən əsərlərdir. Süitaları bəstəkarın yaradıcı illəri ilə (I-1967, II-1972, III-1983, IV-2005) tutuşdursaq izlədiyimiz mürəkkəbləşmə prosesi həmçinin xalq çalğı alətləri orkestrinin ifaçılıq cəhətdən təkamül xəttini də eks etdirə bilər.

ƏDƏBİYYAT:

1. Abdullayeva S.A. Azərbaycan xalq çalğı alətləri (musiqişünaslıq-orqanoloji tədqiqat). B.: Adiloğlu, 2002, 454 s. URL:<http://anl.az/el/Kitab/2018/05/cd/Azf-225239.pdf>
2. Hacıbəyli Ü.Ə. Azərbaycan xalq musiqisinin əsasları. B.: Apostrof, 2010, 154 s. <http://musbook.musigi-dunya.az/az/sideld.html>
3. Həsənova C.İ. Azərbaycan musiqisinin məqamları. B.: Elm və Təhsil, 2012, 323 s.
4. İsmayılov M.C. Azərbaycan xalq musiqisinin məqam və muğam nəzəriyyəsinə dair elmi-metodik ocerklər. B.: Elm, 1991, 120 s.
5. Quliyev O.S. Azərbaycan xalq çalğı alətləri orkestri. B.: İşıq, 1980, 84 s.
6. Nəcəfzadə A.İ. Azərbaycanın ilk xalq çalğı alətləri orkestri. // “Folklor və etnoqrafiya” beynəlxalq elmi jurnalı, 2018, №1-2, s. 3-8.
7. Rəhmətov Ə. Azərbaycan xalq çalğı alətləri və onların orkestrdə yeri. B.: İşıq, 1980. 106 s.
8. Şixəliyev İ.N. Azərbaycan musiqisinin lad nəzəriyyəsi. Sumqayıt: “Zərdabi nəşriyyat poliqrafiyası” MMC, 2015, 272 s.
9. Umudov M.M. Alətşünaslıq. Musiqi təməyülli ali və orta ixtisas məktəbləri üçün Azərbaycan xalq çalğı və simfonik orkestr alətləri üzrə dərslik. B.: Ecoprint, 2016. 146 s.
10. Zöhrabov R.F. Dadaş Dadaşov. / Bəstəkarlarımızın portreti. B.: Gənclik, 1997, s.112-115

Rus dilində:

11. Способин И. В. Музыкальная форма. М.: Музыка, 1984, 400 с.
12. Холопова В.Н. Формы музыкальных произведений. Учебное пособие. 2-е изд., испр. СПб.: Лань, 2001, 496 с

Чинара Гейдарова

Старший преподаватель и докторант АНК

О НЕКОТОРЫХ ОСОБЕННОСТЯХ МУЗЫКАЛЬНОЙ ФОРМЫ В СЮИТАХ ДАДАША ДАДАШЕВА ДЛЯ ОРКЕСТРА НАРОДНЫХ ИНСТРУМЕНТОВ

Резюме: В статье исследуются сюиты композитора Дадаша Дадашева, написанные для Азербайджанского оркестра народных инструментов. Оркестровые сюиты, задействованные в анализе: «Азербайджанская сюита», «Танцевальная сюита», «Праздничная сюита», «Гобустанские сцены», охватывающие весь творческий период композитора, являются знаковыми произведениями, раскрывающими особенности композиционной техники и стиля письма. В данной статье автор, анализируя сюиты с точки зрения музыкальной формы и национальных ладов стремится раскрыть чувство формы и индивидуальное мировоззрение композитора, возникающие как последствия проявления национальных особенностей.

Ключевые слова: Дадаш Дадашев, оркестр народных инструментов, сюита, «Азербайджанская сюита», «Танцевальная сюита», «Праздничная сюита», «Гобустанские сцены»

Chinara Heydarova

Senior Lecturer and doctoral student of ANC

ON SOME FEATURES OF THE MUSICAL FORM IN THE SUITES OF DADASH DADASHEV FOR THE ORCHESTRA OF FOLK INSTRUMENTS

Summary: The article examines the suites of the composer Dadash Dadashev written for the Azerbaijani Orchestra of Folk Instruments. The orchestral suites involved in the analysis: "Azerbaijan Suite", "Dance Suite", "Festive Suite", "Gobustan Scenes", covering the entire creative period of the composer, are iconic works that reveal the peculiarities of compositional technique and writing style. In this article, the author, analyzing the suites from the point of view of musical form and national modes, seeks to reveal the individual worldview of the composer, the sense of form arising as a consequence of the manifestation of national characteristics.

Keywords: Dadash Dadashev, orchestra of folk instruments, suite, "Azerbaijan suite", "Dance suite", "Festive suite", "Gobustan scenes"

Рəyçilər: AMK-nin dosenti Leyla Zaliyeva

AMK-nin dosenti, filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Baxşəliyev